

**Turan Kərimli
ADU**

İNGİLİZ ŞAIRİ MƏTYU ARNOLDUN BƏDİİ YARADICILIĞINA ƏBÜLQASIM FIRDOVSİNİN TƏSİRİ

Açar sözlər: Mətyu Arnold, Əbülfəsəd Firdovsi, "Rüstəm və Söhrab", Şərq poeziyası, klassik ədəbiyyat

Ключевые слова: Мэтью Арнольд, Абульфасим Фирдоуси, «Рустем и Суҳраб», Восточное поэзия, классическая литература

Key words: Mathew Arnold, Abulfəsəd Firdausi, "Rustum and Sohrab", Oriental poetry, classical literature

İngilis şairi və tənqidçisi Mətyu Arnold (1822-1888) XIX əsrə Böyük Britaniya kralıçası Viktoriyanın hakimiyyəti dövrünün ən nüfuzlu ədəbi tənqidçilərindən və esseistlərindən biri olmuşdur. O, bu gün də çoxşaxəli yaradıcılığı ilə dünya oxucularının unudulmaz sənət adamı kimi xatırlanır. Onun ədəbi mirası, şeirləri və tənqidçi əsərləri müəllifinə böyük şöhrət və uğur gətirmişdir. İndi o, alim və ədəbi tənqidçi kimi ingilis ədəbiyyatında ədəbi tənqidin əsasını qoymuş nüfuzlu söz adamları sırasındadır. Mübaliğesiz demək olar ki, Mətyu Arnoldun ingilis ədəbiyyatına verdiyi töhfələr onun sənətdə mütəfəkkir sırasında dayandığını söyləməyə zəmin yaratır. Şair ömrünün iyirmi ilini bədii yaradıcılığa həsr etmiş, ister mədəni, sosial, istərsə də din və təhsil məsələlərinə xüsusi yer ayırmışdır. Uzun illər məktəbdə müfettiş vəzifəsində çalışmış və Oksford Universitetinin poeziya kafedrasının professoru olmuş Mətyu Arnoldu təhsillə qırılmaz bağlar birləşdirirdi. Ədib məktublarının birində qeyd edirdi: "Təhsildə ən böyük arzum öyrədən və oxunan hərtərəfli yaxşı kitablar əldə etməkdir. İyirmi yaşımda düşünürdüm ki, bütün əldə etdiklərim və yazdıqlarım birbaşa gənclərin təhsilinə yönəlcək və dərslik kimi öyrəniləcəkdir. Əgər gənclər istəsələr özləri üçün bunu əlavə olaraq oxuya bilərlər [8]. Altı yaşında yenidən eyni mövzuya toxunan Mətyu Arnold yazırı: "Oxumağın əhəmiyyəti sadəcə vaxt keçirtmək deyil, savadlı insanların yaşadığı yaxşı cəmiyyətlərdə məni daha yaxşı yazımağa təhrik edən yazılarım qəbul ediləcək, savadsız insanlar isə yazdıqlarına etinəsiz və laqeyd yanaşacaqlar. Əgər səksən yaşama çata bilsəm, çox güman ki, İngiltərədə qəzet və elmi nəşlərdən başqa heç bir şey oxumayan yeganə insan mən olacağam" [8].

Onu da qeyd edək ki, bir sira sənət adamlarının əsərlərində çox da qənaət-bəxş olmayan elementlərin mövcudluğunu görən Mətyu Arnold alim-tənqidçi mövqeyində çıxış edərək ingilis ədəbiyyatının zənginləşməsinə saysız-hesabsız əsərlər bəxş etmişdir. O, Qərb ədəbi tənqidçisi kimi qədim yunan ədəbiyyatına, Homer, Sofokl kimi qədim yunan şair və filosoflarının, dramaturqlarının əsərlərinə müraciət etməklə yanaşı Şərq mədəniyyəti və ədəbiyyatına da istinadlar etmiş, əsərlər yazmışdır.

Mətyu Arnold 1853-cü ildə Şərq poeziyasına müraciət edərək Əbülfəsəd Firdovsinin "Şahnamə" epopeyasının "Söhrab və Rüstəm" dastanı əsasında poe-

Turan Kərimli. İNGİLİZ ŞAIRİ MƏTYU ARNOLDUN BƏDİİ YARADICILIĞINA ƏBÜLQASIM ...

masını yazmışdır. "Söhrab və Rüstəm" onun yaradıcılığında ən həcmli və ən iddiyalı işdir. Məlumat üçün qeyd edək ki, klassik Şərq ədəbiyyatının olməz şairi Əbülfəsəd Firdovsi (934-1024) bəşər mədəniyyətinin tarixində silinməz izlər buraxmış dahi sənətkardır. Əsrlər keçməsinə baxmayaraq hələ də o, dünya ədəbiyyatının şah əsərləri sırasında fəxri yer tutan "Şahnamə"nin müəllifi kimi ehtiramla yad edilir.

Əbülfəsəd Firdovsi 90 illik ömrünün 35 ilini Şərq intibahının incisi hesab edilən "Şahnamə"ni yazımağa sərf etmişdir. Bu da bir həqiqətdir ki, Firdovsiyə qədər bir neçə dəfə müxtəlif şairlər tərəfindən fars dilində "Şahnamə" yazımağa cəhd edilmiş, lakin bu adda əsərin heç biri tamamlanmamışdır. Firdovsi "Şahnamə"sində X əsr Samani şairlərindən olan Dəqiqinin adını çəkmişdir. Dəqiqi "Şahnamə"ni yazımağa başlaşmış, lakin gənc ikən öz qulu tərəfindən qətlə yetirilmiş və məqsədində nail ola bilməmişdir.

"Şahnamə" təxminən altmış min beyt və "Mifoloji, Qəhrəmanlıq, Tarixi" [4, s.260] olmaqla üç hissədən ibarətdir. Asiya qitəsində baş vermiş tarixi hadisələrin bədii təsviri və ibtidai insanların ilk təşəkkülündən VII əsrə qədər olan dövrü əhatə edən dolğun tarixi-fəlsəfi epopeya hesab edilir. Pəhləvi dilində yazılmış "Xvataynamak" "Şahnamə" epopeyasının ilk sələfi kimi qeyd edilir. Əfsanəyə görə ərəb qoşunları İranın paytaxtı İstəxri (bəzi məlumatlarda Mədəin) işğal edərkən qeyd olunan əsər onların əlinə keçmiş, ərəb dilinə tərcümə edilərək xəlifa Ömər təqdim edilmişdir. Lakin "Xvataynamak"ın məzmunu ilə tanış olan xəlifa Ömər əsərin atasəpərəstliyi tərənnüm edən əsər olduğunu və İran hökmərlərinin vəsf edən kitab olduğunu görüb rədd etmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi XIX əsrin 50-ci illərində Mətyu Arnold "Şahnaməyə" istinad edərək Firdovsinin həyatı və onun şah əsəri – "Şahnamə"ni diqqətlə öyrənmiş, bu əsərə alim, şair gözü ilə baxmışdır. Azərbaycanlı şərqşünas alim və müətərcim Mübariz Əlizadə "Şahnamə"ni Azərbaycan dilinə tərcümə etmişdir. O, Firdovsi haqqında yazırı: "Min ilə yaxındır ki, "Şahnamə" dünyaya səs salmış, bədii söz, hikmət və gözəllik aşığılarını öz pərəstişkarlarına çevirmiş, sevilə-sevilə oxunmuş, bir çox olməz sənətkarların istifadə mənbəyi olmuş, kimi onu təqlid etmiş, kimi ona nəzirə yazmış. Kimi onun qəhrəmanları, kimi onun müəllifi haqqında dastanlar yaratmış, kimi isə onun şərhi və tədqiqini özü üçün şərəf hesab etmişdir" [2, s.3].

Firdovsi "Şahnamə"sinin nəşrinə yazdığı iqtibasdan əvvəl Mətyu Arnoldun aşağıdakı nəşrlərlə tanış olduğu qeyd edilir. "Şahnamə"nin dörd cilddən ibarət ilk elmi nəşri 1829-cu ildə Hindistanın Kəlkut şəhərində ingilis alimi və şərqşünası Turner Makan (Turner Macan 1792-1836) tərəfindən on yeddi əlyazma ilə birlikdə nəşr olunmuşdur [5, s.995-996]. Turner Makanın ən böyük xidməti onları bir neçə interpolasiyalara bölməsidir. Fransız alimi və şərqşünası Julius Von Mol (Julius Von Mohl) isə "Şahnamə"ni nəşr etdirərkən otuz əlyazmadan istifadə etmişdir. Onlara yeni interpolasiya verilmiş, lakin naşır onun sələfi Turner Makan kimi klassik filologiyanın nailiyyətlərində belə istifadə etməmişdir. Fransada J.V.Molun tərcüməsi qeyri dəqiq və yanlış hesab edilmişdir. J.V.Molun mətni alman şairi və tənqidçisi Fridrix Rückert (Friedrich Rückert) tərəfindən tənqid edilmişdi. Alman alimi İohan Avqust Vullers (Johan August Vullers) Kəlkut və fran-

siz nəşrləri əsasında F. Rüketin təqnidini əsas tutaraq yeni nəşrlərə başlamışdır. İ.A.Vüllers sadəcə iki cilddən ibarət "Şahnaməni" nəşr etdirmiş, üçüncü cildi isə onun tələbəsi S.Landauer tərəfindən çap etdirilmiş, lakin bu mətnlərdə də tarixi faktlardan istifadə olunmamışdır. Əlbəttə dünyanın müxtəlif ölkələrində "Şahnamə"nin tərcüməsi və tədqiqi ilə bağlı görülmüş işlərin siyahısını uzatmaq da olar, bununla kifayətlənmək də olar. Bütün sadalanan faktlar bir daha onu təsdiq edir ki, "Şahnamə" dünya mədəniyyətinin qiymətli əsələrindən biridir. Bu böyük sənət abidəsi həm Qərb, həm də Şərqi tədqiqatçıları tərəfindən araşdırıllaraq yüksək qiymətləndirilmişdir.

1910-cu ildə İngiltərədə "Təhsil Jurnalı"nın ("Journal of Education") mart sayında Mətyu Arnoldun "Söhrab və Rüstəm" ("Sohrab and Rustum") poeması barəsində oxuyurduq: "Söhrab və Rüstəm" hekaya janrında yazılmış təxminən sek-kiz yüz misradan ibarət ingilis yamb (iambic) üslubuna uyğun gələn poemadır. Homerin nəğmələrinin üslub və əhval ruhiyyəsini xatırlatsa da, "İliada"nın ("İliada") mövzusuna daha yaxındır. "Söhrab və Rüstəm" də "İliada"da olduğu kimi döyüş səhnələri, yaxşı silahlansmış bir-birinə qarşı vuruşan qəhrəmanlar əks olunur [7]. Hətta Mətyu Arnoldun "Söhrab və Rüstəm" əsərində Söhrabin ölüm səhnəsi belə yunan əfsanəvi qəhrəmanı Axiles və Troya şahzadəsi Hektorun görüşünü xatırladır. Tez-tez metafora izlenilir və metafora Homerin dilini xatırladır. İnsanlar arasında müqayisə aparılması, qəhrəmanlara sevgi, rəğbət, döyüş ruhu, qəhrəmanların həyatda ikən hörmət və izzət görməsi, ölümündən sonra da adının yaşadılması və s. kimi xüsusiyyətlər onuna xarakterizə olunur ki, əsərin cazibədarlığı və əhəmiyyəti bütün dövrlər üçün səciyyəvidir. Əsər cıalanmış, klassik modelin xüsusiyyətlərini özündə ehtiva edən, sanki "İliada" nəğmələrini xatırladan sənət abidəsi zirvəsində dayanmışdır. Gənc şahzadə Söhrab, onun varlığından xəbərsiz olan qəhrəman Rüstəmin oğludur. Söhrab heç vaxt atasını görməmişdi, lakin onun kim olduğunu bildirdi. Doğuluğu zaman qız övladının dünyaya gəldiyini elan edən ananı galəcəkdə Rüstəmin oğlunu ondan ayırması və öz himayəsi altına alması qorxudurdu. Söhrab galəcəkdə atasının qürur duya bilməyi şərəf və leyaqəti ön planda olan döyüşü əhval-ruhiyyəsində böyüdülmüş cəngavər idi. Şeirdə Turan və İran ordularının döyüş ərefəsində üz-üzə gəlməsi, Söhrabin səbirsizliklə atasını tapması, atasını tapdıqdan sonra onu izzət tacına əlavə etmək istəyi, daha sonra ata ilə oğulun görüşü və döyüş əsnasında atanın oğlunu yaralaması və bunun da ölümlə nəticələnməsi, atanın dərin kədəri Mətyu Arnold tərəfindən böyük ustalıqla verilmişdir. Poemadan bir parçaya diqqət yetirək:

And, with a fearless mien, Sohrab replied: –
"Unknown thou art; yet thy fierce vaunt is vain.
Thou dost not slay me, proud and boastful man!
No! Rustum slays me, and this filial heart.
For were I match'd with ten such men as thee,
And I were that which till to-day I was,
They should be lying here, I standing there.
But that belovéd name unnerved my arm –

That name, and something, I confess, in thee,
Which troubles all my heart, and made my shield
Fall; and thy spear transfix'd an unarm'd foe.
And now thou boastest, and insult'st my fate.
But hear thou this, fierce man, tremble to hear:
The mighty Rustum shall avenge my death!
My father, whom I seek through all the world,
He shall avenge my death, and punish thee!" [6, s.71].

Onu da, qeyd edək ki, Mətyu Arnold "Söhrab və Rüstəm" poemasında Söhrab surətini daha üstün tutur və onu Əbülqasim Firdovsinin "Şahnamə" epopeyasında yazıldanın daha nəcib və duyğusal şəxs kimi təqdim edir. Onun poemasında Söhrab öz atası tərəfindən yaralanmasına baxmayaraq onu günahlandırmır, əksinə ona təsəlli verərək bunun taleyin işi olduğunu söyləyir. Lakin Mətyu Arnolddan fərqli olaraq Əbülqasim Firdovsi Rüstəm obrazını "Şahnamə"dəki bütün qəhrəmanlarından üstün tutmuş, Rüstəmi ən güclü, şahların taclarının qoruyucusu kimi dəyərləndirmiştir. Firdovsi Rüstəmi ölkənin siyasi dayağı hesab etmişdir. Onun igidiyi, şücaati, döyüşkənliyi, qeyri-adı bacarığı, qəhrəmanlığı qarşısında düşmənləri belə baş əyir. Əsər boyu Rüstəm məglubedilməz qəhrəman kimi oxuculara təqdim edilir, lakin əsərin sonunda Rüstəm artıq məglubedilməz qəhrəman kim deyil, taleyinin oyununa məglub olmuş, öz övladını yaralayan, bədbəxt və çarəsiz ata kimi tasvir edilir. "Şahnamə" də yer alan "Rüstəm və Söhrab" dastanından bir parçaya diqqət yetirək:

Bu qanı yerdə qoymaz atam,
Alar səndən o, qanlı bir intiqam!
Eşitdikdə Söhrabdan bu sözü dəm
Rüstəmin lap qaraldı gözü.
Yıxıldı yerə, getdi huşu haman,
Yumuldú gözü, dondu qəlbində qan.
Ayıldıqda təkrar etdi fəğan,
Eşitdi onun naləsin asiman.
Döyərdi yerə durmadan başını,
Edib sel kimi carı göz yaşıны.
Əliylə edib sinəsin çak-çak,
Sovurdu başa min nədamətlə xak.
Dedi sonra: "ey bəxti dönmüş cavan!
Atandan nədir səndə, göstər, nişan?
Ki, Rüstəm mənəm, batsın adım mənim!
Olunsun da lənətlə yadım mənim!
Mənim də əcəl qoy düşə payıma,
Atam Zal otursun mənim vayıma!" [3, s.159-160].

Mətyu Arnold "sülh və sabitliyi həyatın təbii mənzərəsi kimi qiymətləndirirdi [9] həmçinin, Əbülqasim Firdovsi də "xalqlar üçün ən qiymətli nemət sülh və emin

amanlıq” olduğunu yazırırdı [1, s.14]. Müxtəlif dövrlərdə və məkanlarda yazış yaratmaqlarından asılı olmayaraq hər iki sənətkar “mühəribələrin bəşəriyyətin bələsi” fikrini əsas tutaraq məsələyə eyni prizmadan yanaşmışdır. Firdovsi sülh və sabitliyin insanların əlindən alıb gözünü qan örtmüs hökmardaları və onların törətdiyi mühəribələri bütün əsər boyu lənətləyir və mühəribələrin ağır nəticələrini ifşa edir.

Firdovsinin “Şahnamə”si həm Şərq, həm də Qərb ölkələrində geniş şöhrətmiş, sevilmiş və şairin yaradıcılığından bəhrələnən misilsiz əsərlər yazış yaratmışlar. Dahi Azərbaycan dramaturqu Hüseyin Cavid (1882-1941) Əbülqasim Firdovsinin 1000 illik yubileyi münasibəti ilə 1933-cü ildə “Siyavuş və Südabə” dastanının motivləri əsasında “Siyavuş” faciəsini qələmə alaraq sağlığında onu səhnələşdirmişdir. Hüseyin Cavidlə yanaşı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Söhrab və Rüstəm” dastanı diqqətindən yayınmamış, beş pardəli opera yaratmış və o, inqilabdən öncə Azərbaycan səhnəsində nümayiş etdirilmişdir.

Əbülqasim Firdovsinin X əsrə qələmə aldığı “Şahnamə” epopeyası böyük ədəbi mahiyyət kəsb etməklə yanaşı, eyni zamanda mənəvi dəyərləri də özündə birləşdirən böyük ədəbi sənət abidəsidir. Tarixin qaranlıq səhifələrinə işiq tutan, bəşər övladının mühəribə və tale kitabına tarixlə poetik sözün cilasını yaranan bu əsər ümumdünya ədəbiyyatında özünəməxsus yer tutan şah əsər kimi hələ zaman-zaman dünya oxucusunun sevilən kitablarından biri kimi oxunacaqdır.

Yuxarıda qeyd olunan mühakimə, təhlil və şərhlər Əbülqasim Firdovsinin “Şahnamə”sinin İngilis şairi Mətyu Arnoldun yaradıcılığına, ələlxüsəs onun məşhur “Söhrab və Rüstəm” poemasının yazılmamasına müstəsna təsiri olduğu haqqında müəyyən təsəvvür yaradır. Fikrimizcə, bu, hər şeydən əvvəl, Qərb, o cümlədən ingilis ədəbiyyatında Şərqi zəngin söz yaradıcılığına, mənəvi sərvətinə hədsiz mərağın təzahürüdür. Beləliklə, Qərb-Şərq qarşılıqlı ədəbi əlaqələri müstəvisində Mətyu Arnoldun “Söhrab və Rüstəm” poemasının ədəbi-elmi araşdırılmasının özü belə qarşılıqlı mənəvi körpünün möhkəmləndirilməsinə xidmət kimi qəbul edilə bilər.

Ədəbiyyat

1. Azeroğlu B., Sultanov M., Sarovlu A. “Firdovsi”. Bakı: Öndər nəşriyyatı, 2004.
2. Firdovsi Əbülqasim. Şahnamə. Tərcümə edəni: Mübariz Əlizadə. Bakı Yaziçı, 1987.
3. Firdovsi “Rüstəm və Söhrab”. Bakı: Uşaq və Gənclər Nəşriyyatı, 1959, 200 səh.
4. История Всемирной Литературы. Москва: Издательство «Наука» II том, 1984, 815 стр.
5. Энциклопедии словари, справочники. Москва: Издательство «Советская энциклопедия» 1972, 967 стр.
6. Bryson J. Matthew Arnold Poetry and Prose. Cambridge Massachusetts: Harvard University Press 1967, 401p.
7. Foster S.Ch. Matthew Arnold. Pub: John Hopkins University Press / (April,1899) <https://www.jstor.org/stable/pdf/27528041.pdf?refreqid=search%3A812256621e30785f0035191311438184>
8. Giles E. “Sohrab and Rustum” by Matthew Arnold. College English “The Journal of Education”. Pub: Trustees of Boston University, (march 24,1910) <https://www.jstor.org/stable/pdf/42813106.pdf?refreqid=search%3Abb2a86c8817220c26b73ce5278fd0548>

9. Stanley T.W. Some Aspects of Matthew Arnold’s poetry. Pub: The Hopkins University, 1921 <https://www.jstor.org/stable/pdf/27533446.pdf?refreqid=search%3A94a066d7a41c73b330b92d16fffd6804>

Summary

The influence of Abulqasim Firdausi on the literary creativity of English poet Matthew Arnold

A poet and critic, Matthew Arnold, who played an important role in the enrichment of English literature, addressed the Oriental culture and literature and translated the poem "Rustum and Sohrab". Matthew Arnold appealed to the Classical Oriental Literature's immortal poet Abulqasim Firdausi' "Shahname" and translated "Rustum and Sohrab". Matthew Arnold wrote the poem "Sohrab and Rustum" and created a literary bridge between East and West.

Резюме

Влияние Абулькасима Фирдоуси на творчество английского поэта Мэтью Арнольда

Поэт и критик, Мэтью Арнольд, сыгравший важную роль в обогащении английской литературы, обратился к восточной культуре и литературе и перевел стихотворение «Рустам и Сохраб». Мэтью Арнольд обратился к бессмертному поэту классической восточной литературы Абулькасиму Фирдоуси «Шахнаме» и перевел «Рустам и Сохраб». Мэтью Арнольд написал поэму «Сохраб и Рустам» и создал литературный мост между Востоком и Западом.